

"YAZICININ EŞERLƏRİNDE HƏYATIN NƏBZİ DÖYÜNMƏLİDİR"

Təkcə Azərbaycanda yox, xarici ölkələrdə də kifayət qədər tanınmış yazıçı Hüseynbala Mirələmovla ədəbi mülahizələr

Bir neçə roman, povest və memuar müəllifi, əsərləri 49 ölkədə nəşr olunmuş Hüseynbala Mirələmovla səhbətimizə bəslə başladıq:

- *Hüseynbala müəllim, xoş gördük Sizi, yaşınzın müdrik çağında özünüz necə hiss edirsınız?*

- Yaşın müdrik çığı böyük məhfudur. Her bir insan istər ki, yaşadığı mühitdə tanınınsın, söhret qazansın, müdrik aləmə qədəm qoysun. Yaşıdığımız həyat gözəldir. Lakin bu gözəlliyyi dyan, onun əşərlərinə rəssam gözü ilə baxan, yaxşıni pisdon ayıran insandır. Yaşıdığımızda yaradıcı insanın əli ilə ziynətlənir, gözəlləşir. Lakin bir məsələ də var ki, hər ötən il bizi qocalığın müdrik çaglişına doğru aparır. Əsas məsələ isə ruhla bağlıdır. İnsanın ruhu gözəl görünüşə də, biz onu qəbul edirik. İnsanın ruhu, düşüncəsi, təfəkkürü gənc olmalıdır. Ruh həyatdır, gənclikdir. Şükürler olsun ki, zaman mənə qismət olmuş düşüncəmi, əqidəmi əlimdən alıbmayıb. Həyatimdə bir sira mənə incik salan hadisələr baş versə də, özümü yaxşı hiss edirəm.

- *Necə oldu ki, ədəbiyyat aləminə gəldiz?*

- Mənənənə qəmli bir əhvalat da nişmişdi. Mən eştidklərimin əsasında "Bir tək cörək" adlı hekaya yazdım və onu Lənkəranın "Leninçi" qəzetiənə göndərdim. O vaxt qəzeti redaktoru Tofiq Həsənov idi. Redaksiyanın çağırışı ilə dostumla birgə baş redaktorun yanına getdi. Həmin vaxtlar 7-ci sinifdə oxuyurdum. Hekaya redaktora təsir elədiyindən mənə dedi: "Hüseynbala sizsiniz?" "Bəli, mənəm" - dedim. "Hekayəni sən yazmışsan?" "Mən yazmışam", - dedim. Tofiq Həsənov Asif Quliyevə tərəf döñərək dedi: "Yaxşı hekayədir, onu növbəti nömrədə çap edərsən". Mənim hekayəm 7 noyabr 1961-ci ildə "Leninçi" qəzetiəndə dərc olundu. Beləliklə, mənim ədəbi mühitə cıŋır açğım gün başladı. Soruşa bilərsiz ki, niyə mən ədəbiyyatçı və ya jurnalist olmadım? Orta məktəbdə mənə dərs deyən müəllimlərimdən Dilruba Camalova, Əliheydər İsayev - mənim fizika və riyaziyyat müəllimlərimin takidi ilə mən mühəndis olmağı seçdim. Dündü, yazmaq bacanıq olsa da, mənə Çexovu, Nərimanovu, Çingiz Aytmatovu misal gotarıb, deyirdilər ki, onlar da qeyri-ixtisas idilər, amma ədəbi yaradıcılıqla məşğul olurlar. Ona görə də mən mühəndisliyi seçdim.

Bununla yanaşı, mən bu maraqlı və sirlə bir aləmə - ədəbiyyat mühitində düşdüm və buna peşiman da deyiləm.

- *Ötən illərdə bir professor, vəzifə sahibi kimi xeyirxahlığı hamıya bəlli olan tanınmış yazıçı kimi həyatınızda iz buraxan hadisələrdən danışın. Nəyi qazandınız, nəyi itirdiniz?*

- Mən həyatda çox nikbinəm. Zəhmətin etrin hələ uşaqlıq illərində duymuşam. Lənkərandakı 3 nömrəli məktəbə ilk dəfə 1-ci sinif getməyimlə əlaqədər atamın elindən tutub məktəb ləvazimatlarını almağa birgə gedək. Həmin gün bazarada atamın bir tanış biza rast gəldi. O, dedi: "Fazıl kişi, hara belə?" Atam cavabında: "Uşaq məktəbə gedəcək, dərs ləvazimatı almaliyiq". Həmin kişi belə dedi: "Özünüzü niyə incidirsiniz? Guya, oğlu oxuyub nazır olacaq?"

Bu sözələr Hüscynbalanın usaq hafızasına yazılıdı. Öz-özüne fikirləşdi: "Məgər mən oxuyub nazır olubilmərəm?" Beləliklə də, mən Lənkərandakı 2 nömrəli orta məktəbi gümüş medalla başa vurdum. Sonra o dövr Azərbaycan Politexniki İnstitutunu bitirdim. Məni Lənkərandakı 4 sayılı Qaz Tıktı İdarəsinin baş mü-

həndisi təyin etdi. 1980-ci ildə Azərbaycanda 1 mln-cu abonentin evini qazlaşdırmaq mənə nəsib oldu. Təqribən 2 ildən sonra həmin idarənin rəisi təyin olundum. 35 yaşimdə Qırızı Əmək Bayraqı Ordeninə layiq görüldüm. O dövrde Ulu Öndərimiz mükafatı şəxson özü mənə təqdim etdi və dedi: "Son gənc bir mütəxəssis kimi göləcəkdə dəha böyük uğurlar qazanmalısan. Çalış, məsuliyyətli ol! Bu sənin üçün avansdır."

Ərob ölkələrində Heydər Əliyevin kitablarının təqdimati zamanı Asiya və Afrika Yazıçılar Birliyinin üzvü, Qırızıstan Yazıçılar Birliyinin üzvü seçilmişəm. 2003-cü ildə Prezident seckilərində fəal iştirak etdiyim, zongilanlı qacqınırla maddi və mənəvi dəstək olduğuma görə Zəngilan Rayon İcra Hakimiyətinin sərəncamı ilə Zəngilanın fəxri vətəndaşı seçilmişəm.



1986-ci ildə mənə Bakıya işləməyə davət etdi. Azərbaycan Qaz Təmir Fikinti Trestinə rəisi təyin olundum. Sonra ki illərdə çox sürətlə vəzifə pillərində irəlişəməyə başladım. Maye Qaz üzrə Respublika İstehsalat Birliyinin baş direktör, Azərbaycan Dövlət Yanacaq Komitəsinə sədrin I müavini və iki il də sədrin vəzifəsini icra etmişəm. Sonuncu iş yerim Azərbaycan Qaz Emali Zavodu olmuşdur. 15 il Yeni Azərbaycan Partiyası Xətai rayon Başşirkətinin sədr oldum. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 15 il kafedra müdürü işlədim. Yaşıdığım rəngarəng həyatın mənənənə yeni əsərlər yazmağa ruhlandırdı.

Mənənənə xoş tasır başıqlayın hadisələrənən bir də bizim möhtərom Prezident Çinə rəsmi səfər edərkən, Çin'in ölkə başçısı ona məlumat verdi ki, Ulu Öndər Heydər Əliyev haqqında onun kitab Cin dilinə tərcümə edilib. Və bu kitab nəinki Çinə, eyni zamanda bir neçə xarici ölkədə - Yunanistanda, Serbiyada, Türkiyədə, Özbəkistanda, İspaniyada və s. ölkələrdə tərcümə olunaraq çap olunmuşdur.

Daha bir maraqlı faktı diqqətinizi çatdırımadı istərdim. İndiki baş nazir Əli Əsədov o dövr Prezident Aparatında Ulu Öndər Heydər Əliyevin köməkçisi işləyirdi. O, mənə zəng vurub dedi: "Bu günlərdə vaxt olsa, Prezident Aparatına gələndə mənimlə görürənər. Razılışdır. Onunla görüşdüm, bir xeyli səhəb etdiyə otqaqda. Mən dedi ki: "Bilirsin nə oldu?" Cənab Prezident mənə otağına çağırıldı. Adəton onun masasının üzəri tortomiz olur. Nəzər diqqətimi onun stolunun üzərində olan kitab çəkdi. Mən otaga daxil olduqdan sonra kitabın üz qabığını mənə göstərib sorusudu: "Əli, sən bu kitabi oxumusun?" - Mənənənə cavabında: "Kitab mənə olsa da, onu hələ oxumaşım" - dedim. O, mənə irad tutdu ki, bu kitabı oxumaq lazımdır, çox gözəl əsərdir. Sözlər verdim ki, tezliklə həmin ki-

tabı oxuyacağam. Söhbət mənim yazdığım "Xəcalot" povestindən gedirdi. Bu mənim həyatımın en xoşbəxt, en gözəl anılarından biri kimi hafizəmə yaxıldı. "Xəcalot" povestinin ön səhifəsində böyük şairimiz Bəxtiyar Vahabzadının mənə yazdıgı məktub haqqında da söz açmaq istərdim. Məktubun son sətirlərində bəslə deyilir: "Vətən torpağının Hüseynbala Mirələmov kimi oğulları vardır. Baxmayaraq ki, o, tamamilə başqa bir peşənin sahibi olsa da, bizim Qarabağ dordimizi böyük bir ustalıqla, professional yazıçı səviyyəsində elə bir şəkildə qələm almışdır ki, millitəmizim monəvi güçüne inanmamaq mümkün deyil".

- *Yazıcı həyatın gerçəklilikləri öz əsərlərində əks etdirir, bəddi səhnənamə yaratmaqla cəmiyyətdə fəci təmizləməni həyat keçirir. Amma dünyaya düzəlməki, düzəlmir. Sizə buna səbəb nədir?*


- Cox doğru buyurursunuz. Bu məsələ yazıçılar birlikdə məni do narahat edirdi. İlk gələnlə illərində indiyə qədər çalışıram ki, əsərlərimdə cəmiyyəti narahat edən problemlərin həllini oks etdirəm. Buna necə nail olmuşam, onu oxuculardan soruşun.

- *Əvvəlki illərdə aldığımız bilgiyə əsasən kolumbiyalı yazıçı Qabriel Qarsiya Markes və qırızı yazıçı Çingiz Aytmatov əsərləri on çox oxunan yazıçılar sırasında idi. Siz sağlığında Çingiz Aytmatovla dostluq edirdiniz, Azərbaycan mətbuatı bu barədə geniş yazılar dərc etmişdi. O xoş anları necə xatırlayırsınız?*

- Doğru buyurursunuz. Məşhur yazıçı Qabriyel Qarsiya Markeslə yanaşı, Çingiz Aytmatovla əsərləri ilə dəha çox tanınan yazıçılar sırasındadır. Mən Çingiz Aytmatovla iki dəfə - Moskvada və Brüsseldə görüşmək nəsib oldu. Bakıda isə dəfələrə onunla görüşdük, dostlaşdıq. Çingizlə dünya ədəbiyyatından, onun başəri mahiyyətindən, bəddi əsərlərin cəmiyyətdə və insan həyatındakı rolundan, tərbiyəvi əhəmiyyətindən, estetik mahiyyətindən danışdım. Mənə o, ki dəfə Nobel mükafatına layiq olanlardan dəha üstün bir yazıçı idi. Mənim üçün də Çingiz on böyük yazıçıdır, türk dünyasının fəxridir. Onun nəsri şeirlər ilə ləhənlər, romanları və povestləri şairənən rəhədə yaxılib. Toxunduğu problemlər isə bu gün də öz aktuallığını qoruyub saxlayır. Çingizlə bağlı mənim həyatımda unudulmaz bir hadisə baş verdi. O, mənə "Yixılan dağlar" və ya "Əbadi golin" romanının əlyazmasının avtoqraf yazışlığı və bəlli dedi ki, "Mən həyatimdə ilk dəfədir ki, öz əlyazmamı kiməsi bağışlayıram, o da sənənən". Çingiz Aytmatov mənim üçün çox böyük yazıçıdır. Onun "Cəmilo", "Ana tarla", "Köşək güzü", "İlk müəllim" adlı dörd povesti var. Çingiz Aytmatov əsərlərində həyatın ılıyini tuturdu. Onu heç vaxt unutmuram, xatirələrimdə yaşadıram.

- *Azərbaycan ədəbiyyatında bəzi istisnalar çıxmış şərtlər başqa xalqların dillərinə tərcümə edilir, (ingilis, ispan, rus və fransız dillərində) tərcümə işinə geridə qalır, problemlərdən qurtuluş bilmir. Sizə nə etməliyik?*

- İlk önce onu deyim ki, Azərbaycanda hardasa 10 mln əhalisi yaşıyır. Fərə edək ki, onun 3 mln-u uşaqlardır. Golin baxaqla gərək, təqribən 6-7 mln əhalinin neçə faizi mütləci edir? Birinci burdan başlamaq lazımdır ki, əhali kitab oxumağa maraqlı artırsın. Yadıma gəlir ki, keçmiş Neftçilər prospektində bir mağaza var idi. Orada kitabları talonla satırdılar. Aclıclar seher saat 5-dən növbəye düzüldürdülər. Xüsusiye də, gərkəmlili adamların həyatı haqqında olan kitablar maraqlı dəha çox idi. Birinci burdan başlamaq lazımdır ki, insanlar kitab oxumağa həvəsi artırmaq lazımdır. Necə deyərlər, əvvəl evin içi, sonra



çöllü. İndi isə kitab mağazaları yox dərəcəsindədir. Xüsusiye də, rayonlarda bu iş daha bərbəddir. Kitab oxumayanın elmidən, təfəkkür vəzifədir. Bəs, biz necə edək ki, kitab oxunsun? Xarici ölkə ədəbiyyatına maraqlı qoxalıb. Bəs, bizim ədəbiyyatı? Azərbaycanda da bir çox maraqlı ədəbi əsərlər və onların yaradıcıları: şairler, yazıçılar var. Məsələn, bunlardan Anarı, Çingiz Abdullayevi, Elçin, İlyas Əsfandiyevi, Rəsul Rzani, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz və s. onlara ədəbi yaradılıqla möşəqlər olmuş gərkəmlı qələm ustalarını misal götürmək olar. Biz ovvalcə millətimizə öz şair və yazıçılarımız sevdirməliyik, daha sonra torcumu məsələlərini gündəmə gətirməliyik. Ümumiyyətə, Azərbaycan ədəbiyyatı çox zengindir. İstor yaxşı nəsil, istərədə də gənc ədəbiyyatçılarımız. Onların arasından çox gözəl istedadlar yetişir. Məsələn mənim yadımına gəlir ki, biz gənc olanda "Azərbaycan" və "Ulduz" jurnallarına abuno olmaq üçün həftələrə mərkəzi pocta növbətə tutmaq üçün gedib-görlərdik. Mənə deyirdilər ki, "yer oxdur". Vaxtilə 100 minlərlə tirajla çap olunan jurnallar indi 300 tirajla çap olunur. Həqiqətən acınacaqlı vəziyyətdir.

- *Mənə bunun səbəbini, kökünü aradırmış lazımdır...*

- Səbəbi odur ki, mənəviyyatımız getdiyə sarsılır. Mən "Xozor" televiziyində aparıcı Səyyar xanının "Ovqat" verilişində çıxişlarından birində bu məsələyə toxunmuşdum. Verilişdə yazdığım "Vəsiyyət" pyesimən bağlı iştirak etdim. Mənimlə yanaşı rejissor Firudin Məhərrəmov və filmo çəkilən Kazim adlı aktyor iştirak etdilər. Geniş müzakiro zamanın mən dedim ki, (hələ o zaman bizim torpaqlarımız isğal altında idil) biz gec-tez Qarabağı azad edəcəyik. Amaq buna baxmayaraq, mənəviyyatımız getdiyə sarsılır. Mənəviyyatımız ekologiyası getdiyə çırkları.

Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan ədəbiyyatında bir çox yazıçı və şairlərin əsərləri xarici dillər tərcümə olunur. Həmin əsərlər həm bəddi xüsətinə, boşarı məzmununa görə fərqlənlər, insanları həmşə xeyirin şər üzündən qəlebəsinə çağırır. Mən elə fikirlərinənən, tərcümə işinə elə-bələ adı hal kimi baxmaq olmaz. Tərcümə mərkəzləri yaradılmalı, həm də bu işlə pəşəkarlar möşəqlər olmalıdır. Bəddi tərcümə, elmi tərcümə, sətri tərcümə bir-biriindən fərqlənlər. Hər kəs bəldiyi kimi tərcümə edərsə, bunun səməresi olmaz. Mən deməzdəm ki, tərcümə işində çox geride qalırıq. Düzdür, problemləri var, bu problemləri aradan qaldırmaq üçün fədakarlıq, rəsmi qurumların destəyi olmalıdır.

(Davamı 9-cu səhifədə)

"YAZICININ ESERLERINDƏ HƏYATIN NƏBZİ DÖYÜNMƏLİDİR"

(Əvvəli 4-cü sahifədə)

- Bir əlində qələm, bir əlində qılınc tutan gənc, lakin qüdrətli dövlət başçısı, sərkərdə və şair Şah İsmayıllı Xətai dünyada böyük qəhrəmanlıq və şücaət göstərmişdir. İndinin özündə də Şah İsmayıllı Xətai haqqında müxtəlif ölkələrdə kitablar yazılır, fərgli müləhizələr söylənilir. Siz də "İki şah, iki sultan" trilogiyasının bir kitabını Şah İsmayıllı həsr etmisiniz. Nədənsə bu roman ədəbi tənqidçilərin diqqətindən yayındı...

- Mən öz əsərimdə - "İki şah, iki sultan" trilogiyasında bu barədə açıq şəkildə yazmışım. Türk hökmətləri Sultan Səlim Yavuz Çaldırın ərazisindən gelir. Bu barədə mənim "Azerbaycan" qəzetiində bir yazım dərc olunmuşdu. Məqalənin adı "Günəş ləkə götürməz" adlanırdı. Bu məqaləni Türkiyə internet portallarından birində Rauf Çamuroğlunun "İsmayıllı" romanına xitabən yazmışdım. Mən öz məqaləmdə o yazıçıya sualla müraciət edərək, onun hansı əsasla qüdrətli bir şahı "İsmayıllı" adlandırmamasını sərt tənqid etmişdim. Orada bir məqamı sizə deymik ki, məqalədə Sultan Səlim Yavuza belə bir sualla xitab etmişəm: "Türk sultani Sultan Səlim Yavuz! Səni Türkiyədən Çaldırın ərazisine kim çağırımsı? Çaldırın ərazisi Azərbaycana məxsus idi. Nə üçün bu əraziyə gəldin? Belə çıxır ki, "Çaldırın" savaşını siz başlamışınız". Mən öz romanımda da yazılmışam, Şah İsmayıllı Xətai olduqca mərd, məqrur və ağıllı bir sərkərdə idi. Bu savaşda uduzan məncə, bütün türk dünyası oldu. Əsərdə mən hadisələrə də qiymət vermişəm.

Şah İsmayıllı Xətai bir dövlət başçı-



si, sərkərdə, şair kimi də bənzərsiz olmuşdur. O, Azerbaycan türkçəsində divan yazan ilk şairdir. Şah İsmayıllı gənc olmasına baxmayaraq, böyük bir əraziyə malik Səfəvi imperiyasını yaratmışdır. Onun həyata keçirdiyi islahatlar o dövr üçün çox böyük hadisə idi. Bu barədə arxivlər və sənədlər araşdırılıb, etibarlı mənbələrə istinadən kitablar yazılıb və mətbuatda məqalələr dərc edilib. Karl Marks Şah İsmayıllı Xətai haqqında demişdir: "Əgər Yara-dan dünyaya bir general göndərilsə, heç şübhəsiz ki, bu Şah İsmayıllıdır. Nə Napoleon, nə Sezar, nə Atilla, nə Cingiz, nə də digərləri onun kimi horbici, savaşıçı deyildi. Çünkü bu Qızılbaş Şahı 14 ildə 14 ölkəni, 357 şəhəri fəth etdi, ordunun önündə savaşaraq, canlı iş buraxdı".

Qaldı ki, adını çəkdiyiniz romanın ədəbi tənqidin diqqətindən kənardə qalması, bu onların öz işidir. Görək heç nə diqqətdən yayınmasın...

- Sizə sözə qiymət necədir, söz dəyərini itiribmi? Yazıçı və şairlərin, xüsusişlər də gənclərin kitablarının tez-

tələsik təqdimatını keçirmə mərasimləri ilə rastlaşırıq. Bəzən kiçik, həm də zəif yazılmış kitabın müəllifini o ki, var tərifləyirlər. Tanınmış qələm sahibinin belə təqdimatlara ehtiyacı varmı?

- Sizi inandırırmı ki, mənim dostlarımın mənə iradı, yazdığını gözəl əsərlərin təbliğ edilməməsidir. Mən çox nadir hallarda kitab təqdimatları keçirirəm. Əsasən kitablarımı dostlara hədiyyə edirəm. Amma bu payızda fikrim var ki, bir təqdimat keçiririm. Bu sizə bağışladığım "Bəyaz buludlara üst-də" kitabının təqdimatı olacaq.

O ki, qaldı sözə, doğrudan da, Əlahəzər Sözləri yazıcı və şairlərin elində çox qüdrətli bir vəsítədir. Bəşər övladının ən böyük kəşfi insan zəkasının nuru, durudan duru olan sözdür. Sözün gücü orduñun gücünə bərabərdir, əmr sözlərdən ibarətdir.

Mənə, söz dəyərini itirmeyib, əksinə, söz daha da cilalanıb, mənə dəyərini artırıb, yeni məzmun kaoş edib. Sözlər, kitab - nəsillərin nəsilərə vəsiyyətidir.

- Yaziçı kitabı yazır, onu özü satmali, oxucuya çatdırmalıdır. Sovet dönməmində isə belə deyildi. Kitab çapdan çıxan kimi dövlət onun pulunu ödəyirdi. Elə yazıçılar var ki, cörəyi yalnız qələmindən çıxır. Əgər onun kitabı satılmursa, o nə etməlidir?

- Mənə elə gelir ki, bizim ən böyük qayğılarımızdan biri Qarabağla bağlıdır. Yəni, qayğı dedikdə, mən Qarabağın yenidən çıxılınməsini, həyata qayıtmamasını, bərpasını nəzərdə tuturam. Məndə bir hiss var ki, bu məsələ yüksək səviyyədə öz həllini tapandan sonra bizim dövlətimiz bu sahədə bir qayda yaradacaq. Belə ki, ölkə başçısı həmisi sənət adamlarına, yazıçı və şairlərə, ümumilikdə ədəbi mühitə diqqət və qayğı ilə yanaşır. Mənə elə gelir ki, bu ədəbi cameədən olanlar üçün də mühüm bir addım atılacaq.

- Sizə yazıçı cəmiyyətin barometridirmi? Onun missiyası nə olmalıdır?

- Əsərlərdir ki, yazıçılar yaşadıqları cəmiyyətdə aparıcı qüvvə kimi çıxış edirlər. Yazıçı cəmiyyətin, mənsub olduğu xalqın güzgüsüdür. Onun ideyalarını əks etdirən əsərləri ümumbaşarı mahiyyət daşıdırıqca yazıcının təsvir etdiyi predmet də əbədiləşir. Yazıçı öz əsərini əlində məşəl kimi tutur. Onun əsas vəzifəsi xeyirlə şərin mübarizəsində xeyrə rəvac vermək, insanların saflaşmasına nail olmaq, dünyamızı qorumaqdır.

- Mükəmməl cavablarınızda görə sizə təşəkkürümüzü bildiririz.

- Sağ olun, mən də sizə minnətdaram.

Söhbəti qələmə aldı.

Səadət SULTAN
yazıçı-publisist, tərcüməçi: